

## Lay süxurlarının möhkəmliyinin artırılması üçün tərkib

S.P. Kazimov, t.e.n.<sup>1</sup>, K.K. Mehdiyev<sup>2</sup>, Fariz F. Əhməd, t.e.n.<sup>1</sup> L.Q. Hacikərimova<sup>1</sup>

<sup>1</sup>"Nefitqazelmitədqiqatlayıhə" İnstitutu,

<sup>2</sup>Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti

Elektron ünvan: Shukurali.Kazimov@socar.az

*Quyu məhsulunda intensiv qum təzahürü nəinki quyunun istismar və iqtisadi göstəricilərini, həm də istismar kamərinin texniki baxımdan möhkəmliyini pişləşdirir.*

*Laydan gələn qumun məhdudlaşdırılması üçün tərkibə hidratlaşdırılmış alüminium seolit əlavə etməklə turşu əsaslı tamponaj məhlulu təklif edilir. Hazırlanmış tamponaj məhlulu və ondan alınan sement daşı yüksək təzyiq və temperaturda, eləcə də süzülmə zamanı öz davamlılığını qoruyub saxlayır. Quyunun istismar və iqtisadi göstəriciləri yaxşılaşır, quyudibi zonanın möhkəmliyi təmin edilir.*

*İşlənmiş tərkib "Neft Daşları" və "Abseronneft" NÖÇL-lərində tətbiq olunarkən quyularla tamirlərarası müddət 2.2–2.5 dəfə artmış, əlavə olaraq 2000 t-dan artıq neft çıxarılmışdır.*

**Açar sözlər:** qum təzahürü, quyu məhsulu, tamponaj məhlulu, hidratlaşdırılmış alüminium seolit, möhkəmlilik, keçiricilik.

Zəif sementlənmiş layların işlənməsi prosesində çıxılan məhsulda qumun olması müşahidə edilir. Qum təzahürünün baş verməsile quyuların normal rejimdə istismarı xeyli çətinləşir, yeraltı və yerüstü avadanlıqlar mürekkeb şəraitdə istismar olunur, quyunun süzgəc hissəsi və borularda qum tixaci əmələ gəlir, atqı xətləri, eləcə də neft yığımı məntəqələrində mürekkeb-ləşmələr baş verir. Lay təzyiqinin aşağı düşməsi və quyu məhsulunun sulaşma tempinin artması qum tixacinın əmələgelmə intensivliyini artırır [1–7].


Layın quyudibi zonasının (QDZ) dağılmasının qarşısını almaq və quyu qumun gəlməsini məhdudlaşdırmaq məqsədilə, çoxlu sayıda bərkidici materiallar və texnoloji prosesler işlənilmişdir. Lakin həmin proseslər lazımi dərəcədə effekt vermədiyindən istehsalatda az tətbiq edilmişdir. Müxtəlif neftli regionlarda aparılan texnoloji proseslərin təhlili göstərir ki, effektivlik 40–50 %, davamı isə 6–12 ay olmuşdur.

Texnoloji prosesin effektivliyinin aşağı olma-

si, əsasən, bərkidici tərkibdən alınan səddin kifayət qədər möhkəm olmaması və keçiriciliyinin zəifliyi ilə izah edilir. Bu istiqamətdə aparılmış tədqiqat işlərinin təhlili nəticəsində müəyyən olunub ki, komponentlərinin sayı az olan daha sadə tamponaj məhlulunun işlənməsi məqsədə uyğundur.

Quyu qumun gəlməsini məhdudlaşdırmaq məqsədilə işlənmiş yeni tərkibdə tamponaj məhlulunun alınması üçün əsasən aşağı faizli hidrogen-xlorid turşusu ilə sement və təbii seolit (qələvi elementlərin hidratlaşmış alüminiumsilikat (Na, K, Ca, Mg)  $\text{Ca}[\text{Al}_6 \cdot \text{Si}_{30} \cdot \text{O}_{72}]20 \text{H}_2\text{O}$ ) qarışığından istifadə edərək, hazırlanmış nümunələrin fiziiki xassələri laboratoriya şəraitində öyrənilmişdir.

Təbii seolitlər faydalı qazıntılar qrupuna aiddir, onlar maqmatik, hidrotermal, metamorfik və çökme prosesləri nəticəsində müxtəlif ekoloji şəraitdə əmələ gəlir [8]. Azərbaycanda çoxlu miqdarda seolit yataqları müəyyən edilmişdir bu mineral xammal ehtiyatına görə ölkəmiz iri




Şəkil 1. Seolitin nano ölçülü kanallardan ibarət karkas strukturlu quruluşu

seolit regionlarından biridir. Seolit sənaye yataqları Azərbaycanın bir çox rayonlarında mövcudur və hazırda yerli xammal kimi Tovuz rayonunun ərazisində yerləşən Aydağ yatağının təbii seolitindən istifadə olunur (şəkil 1).

Tədqiqatlar göstərmişdir ki, xlorid turşusunun konsentrasiyasını dəyişməklə sement daşının keçiriciliyi və möhkəmlik həddinin geniş intervalda tənzimlənməsi mümkündür.

Qum təzahürünə qarşı işlənmiş yeni tamponaj məhlulunun tərkibindəki komponentlərin optimall variantlarının seçilməsi üçün tədqiqat işləri aparılıb. Məlumdur ki, tamponaj məhlullarından hazırlanmış sement daşının QDZ-nin möhkəmliyini təmin etməsi, tamponaj məhlulunun quydubindəki istenilən məsamə və çatlara daxil olması üçün yaxşı axıncılığa malik olmasından asılıdır. Eyni zamanda tamponaj məhlulunun tərkibi ele seçilməlidir ki, məhlul və ondan hazırlanmış sement daşı yeraltı suların yuyucu təsiri, yüksək təzyiq və temperaturuna davam gətirərək öz dayanıqlığını uzun müddət saxlaya bilsin. Tamponaj məhlulunun quyuya rahat vurulması və orada hərəkəti zamanı minimal hidravlik müqavimətlər yaratması vacib şərtlərdəndir. Sement, müxtəlif miqdardı dağ səxur - seolitdən və xlorid turşusunun müxtəlif konsentrasiyalı məhlullarından hazırlanmış tamponaj məhlulunun laboratoriya şəraitində fiziki xassələri öyrənilmişdir. Müəyyən olunmuşdur ki, xlorid turşusunun konsentrasiyasından asılı olaraq alınan sement daşının keçiriciliyi və möhkəmliyi dəyişir. Belə ki, xlorid turşusunun konsentrasiyası artdıqca sement daşının möhkəmliyi azalır, keçiriciliyi isə eksinə artır. Ona görə də, sement daşının möhkəmlik və keçiriciliyinin təmin olunması üçün xlorid turşusunun optimal konsentrasiyaları seçilməlidir. Xlorid turşusunun konsentrasiyasından asılı olaraq 4 % seolit qatılmış sement daşının möhkəmlik və keçiriciliyinin dəyişmə əyriları şəkil 2-də göstərilmişdir.



Şəkil 2. 20 °C temperaturda xlorid turşusunun müxtəlif konsentrasiyalarda hazırlanmış və 4 % seolit qatılmış tamponaj daşının möhkəmliyi (1) və keçiriciliyi (2)

Şəkil 2-dən görünür ki, sement suspenziyası hazırlanarkən məhlulun tərkibindəki xlorid turşusunun konsentrasiyasını 5 %-dən 9 %-ə kimi yüksəltməklə sement daşının keçiriciliyini  $0.075 \text{ mkm}^2$ -dən  $0.275 \text{ mkm}^2$ -ə kimi artırmaq mümkün olmuşdur. Təcrübələr nəticəsində müəyyən edilmişdir ki, xlorid turşusunun konsentrasiyası yalnız 11 %-e qədər artırıla bilər. O faizi keçdiyindən sonra daşın strukturu pozulur və bu zaman dağılma baş verir.

Belə ki, xlorid turşusu konsentrasiyasının 5-8 % həddində sement daşının möhkəmliyinin azalması tempi nisbətən az olduğu halda, 9 %-dən artıq konsentrasiyasında daşın möhkəmlik həddi sürətlə azalır və 11 %-lik miqdardan sonra yaranan kütłə daşa çevriləməyindən möhkəmliyə malik olmur.


Eksperimentin növbəti mərhələləri suspenziyanın başlanğıc və son tutuşma vaxtının təyini istiqamətində aparılmışdır.

Quyuda texnoloji əməliyyat apararkən lazım olan əsas parametrlərdən biri tamponlayıcı materialın tutuşma vaxtının düzgün təyin edilməsidir.

Xlorid turşusunun konsentrasiyasından asılı olaraq tutuşma vaxtının ən əlverişli variantlarının seçilməsi üçün qrafik əyri lərden istifadə olunmuşdur (şəkil 3).

Qrafiklərdən göründüyü kimi, parametrlərin əlverişli qiymətlərini xlorid turşusunun 7-8 % arasındaki konsentrasiyası, möhkəmliyin  $6.5-6.502 \text{ MPa}$ , keçiriciliyin  $0.200-0.250 \text{ mkm}^2$ , başlanğıc və son tutuşma vaxtlarının 150 və 260 dəq. qiymətləri uyğundur.


Laboratoriya təcrübələri nəticəsində müəyyən olunmuşdur ki, xlorid turşusunun sulu məh-



Şəkil 3. Xlorid turşusunun müxtəlif konsentrasiyalarda 20 °C-də hazırlanmış tamponaj məhlulunun başlanğıc (1) və son (2) tutuşma vaxtları

lulu əsasında sement suspenziyası hazırlanarkən ona müəyyən miqdarda əlavələr edildikdə (bu əlavələr öz xüsusiyyətlərinə görə sement daşının bərkliyi, keçiriciliyi, tutuşma vaxtı və onun elastiklik xassələrini tənzimləməlidir) yaranmış sement daşının keçiriciliyini daha da artırmaq və digər parametrləri tənzimləmək mümkündür. Bu məqsədlə təbii dağ səxurundan (seolit) istifadə edilməsi yaxşı nəticələr verir.

Tədqiqatların nəticəsi olaraq optimal variant kimi xlorid turşusunun 7-8 %-li konsentrasiyalı məhlulu, HCl-un quru kütləsinə görə isə seolitin miqdarı 3-5 % qəbul edilmişdir.



Şəkil 4. Avadanlığın quyuğunda quraşdırılması şəxsi:

1 - kaha; 2 - NKB; 3 - sementləmə başlığı; 4, 5 - mərkəzi və boruarxası siyirtmələr; 6 - seolit əlavə edilmiş 7 %-li HCl məhlulu; 7 - sementqarışdırıcı qurğu CMC-20; 8, 9 - aqreqat İCA-320; 10 - çən; 11 - manometr; 12 - avtosistem (tutum)

Seolit sistemə əlavə olunduqda hidrogen ionlarının diffuziya süresi azalır. Nəticədə tamponaj tərkibin laya daxil olma dərinliyi, eləcə də emal səmərəsi artır [9].

İşlənmiş tərkibin mədən sınaqları "Azneft" İB-nin H.Z.Tağıyev ad. NQÇİ-nin Buzovna-Maştağa yatağının 1287 №-li quyusunda göstərilən sxem üzrə aparılmışdır (şəkil 4).

Quyunun qəbuledicilik qabiliyyəti təyin edildikdən sonra quyuda sementləmə işinə başlanılmışdır. 2 t tamponaj sementi ile dağ səxur qatılmış 7 %-li hidrogen xlorid turşusundan (dağ səxur - 10 kq, 21 %-li HCl -  $0.300 \text{ m}^3$ , su -  $0.700 \text{ m}^3$ ) ibarət tamponaj məhlulu  $2.5-3.0 \text{ MPa}$  təzyiqlə QDZ-yə vurulmuşdur. Tamponaj məhlulunun sıxlığı  $\rho = 1.500 \text{ kg/m}^3$  olmuşdur. Tamponaj kompozisiyası QDZ-yə vurulduğundan sonra əlavə məhlul qalıqları düzüne yuma ilə boruarxasından yuyularaq təmizlənmişdir.

İşlənmiş tərkib "Neft Daşları" və "Abşeronneft" NQÇİ-lərinin quyularında tətbiq olunub. Quyularda təmirlərarası müddət 2-2.5 dəfə artır, əlavə olaraq 2000 t-dan artıq neft çıxarılıb.

#### Nəticə

1. Yeni tərkibli tamponaj məhlulunda əlavə kimi yerli xammal olan təbii seolitdən istifadə olunmuşdur.

2. Yeni tərkibli tamponaj məhlulun əsas fərqləndirici cəhətlərindən biri onun aşağı konsentrasiyalı (9 %-li HCl qədər) xlorid turşusundan hazırlanmasıdır.

3. Tamponaj məhluluna seolit əlavə etməklə texnoloji prosesin aparılması üçün vacib olan başlanğıc və son tutuşma vaxtlarını da tənzimləmək mümkündür.

#### Ədəbiyyat siyahısı

1. Məlik-Aslanov L.S. və dr. İnceleme voprosos peskoprovleniya v neftyanых скважинах. - M.: Neftepromyslovoe delo, 1975, № 2, c. 29-32.

2. Suleymanov A.B. İnceleme современных способов борьбы с пескопроявлением, пути к росту добычи нефти // Азербайджанское нефтяное хозяйство, 1997, № 4, c. 24-28.

3. Suleymanov B.A. Promyvka pescanoy probki gazirovannymi liquidostyami // Nauch. tr. NIPIneftgaz, 2011, № 1, c. 30-36.

4. İsmayılov F.S., Əfəndiyev I.Y. Quyu süzgəcləri və onların tətbiqi texnologiyası. - Bakı: "Neftqazelimitdəqiqatlayihe" İnstitutunun metbəəsi, 2014, 236 s.

5. Мамедов К.К. Эксплуатация нефтяных скважин в осложненных условиях. – Баку: Чашынголу, 1999, 392 с.
6. Стrogанов В.М., Даудык В.И., Гилаев Г.Г. и др. Состояние и развитие работ в области крепления призабойной зоны пескопроявляющих скважин. <http://www.nitro.ru>.
7. Hüseynov F.Ə., Kazimov S.P. Karbohidrogen
- yataqlarının lay suları və işlənmənin texniki-iqtisadi göstəriciləri. – Bakı: NQETLİ-nin nəşriyyatı, 2010, 212 s.
8. Амиров С.Т. Цеолиты Азербайджана. – Баку: Элм, 2004, 221 с.
9. Пат. 2000124958/03 РФ. Кислотный состав / А.Ф. Ка-тошин, Г.Х. Якименко, В.Н. Хлебников. 02.10.2000. Закрытое акционерное общество “ЛУКОЙЛ-Пермь”.

## Состав для увеличения прочности пород пласта

Ш.П. Казимов, К.К. Мехдиев, Фариз Ф. Ахмед, Л.Г. Гаджикеримова

Интенсивное пескопроявление в продукции скважин не только ухудшает эксплуатационные и экономические показатели скважины, но и техническую прочность эксплуатационной колонны.

Для ограничения песка, поступающего из пласта, предложен тампонажный раствор на кислотной основе с добавлением в состав гидратированного алюмосиликата-цеолита. Приготовленный тампонажный раствор и образованный из него цементный камень сохраняет свою устойчивость при высоких давлениях и температурах, а также при фильтрационном размыве. Улучшаются эксплуатационные и экономические показатели скважины и обеспечивается прочность призабойной зоны скважины.

После внедрения разработанного состава в НГДУ “Нефт Дашлары” и “Абшероннефть” межремонтный период скважин увеличился в 2.2–2.5 раза и дополнительно было добыто более 2000 т нефти.

**Ключевые слова:** пескопроявление, скважинная продукция, тампонажный раствор, гидратированный алюмосиликат цеолита, прочность, проницаемость.

---

## Composition for toughness increase of deposit rocks

Sh.P. Kazimov, K.K. Mehdiyev, Fariz F. Ahmad, L.G. Hajikerimova

Intensive sand ingress in well production deteriorates not only performance and economic indicators of the well, but technical stability of casing string as well.

For limitation of sand from reservoir, a cementing slurry on acid basis with addition of hydrated zeolite aluminosilicate is suggested. Developed cement slurry and cement stone formed of it maintains its toughness in high pressure and temperature and in filtration washout as well. Performance and economic indicators of the well improve and well bottomhole stability is provided.

After the implementation of developed composition in “Neft Dashlary” and “Absheronneft” OGPDs, the overhaul period of the wells increased for 2.2–2.5 times and additionally 2000 t of oil was produced.

**Keywords:** sand ingress, well production, cementing slurry, hydrated zeolite aluminosilicate, stability, permeability.

---